



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

VII Yazı

Məhəmməd Əmin Rəsulzadə də həmin dövrdə bir sıra məqalələrində, o cümlədən «pantürkizm», «panturanizm»la bağlı ən məşhur əsəri «Panturanizm. Qaf-qaz problemi»ndə (1930) antitürkçülərə cavab olaraq yazırıdı ki, bu məsələdən bəhs edənlər türkçülüyü, turançılığın tarixini, o cümlədən bu ideyaların müəlliflərinin fi-kirlərini təhrif edirlər. Belə ki, «pantürkizm», «panturanizm» panslavyanizm kimi ideologiyalar- dan fəqli olaraq xalqın içindən yaranan bir məfkurə olmuşdur. O yazırıdı: ‘Pantürkizm məsələsinə gəlincə, fürsətdən istifadə edən ya-nıltımaçların aldatmaq istədikləri zümrəyə birdəfəlik anlaşıq ki, slavyan millətlərində olduğu kimi, türk irqinə mənsub millətlərdə de-xi, bir birlilik məfkurəsi doğmuş və bu doğuş müəyyən bir zaman ro-mantik bir dövr yaşayaraq, o vaxta qədər, İsləm dini düşünüş alış-qanlığında olan siyasi türk-tatar fikri üzərində daha əsri və tərəqqi sevərcəsinə bir təsir yapmışdır. Fəqət panslavyanizmdən daha az real şərait və imkana malik olan panturanizm panslavyanizmin çatdığı nəticəyə nisbətən daha az bir zamanda gelmiş və bu gün ən qatı panturanistlər belə sadə bir kültür birliyini mümkün mərtəbə mühafizəyə qeyrət etməkdə kifa-yətlənmışlar” (Rəsulzadə 2009, 50-51).

Bununla da, Məhəmməd Əmin Rəsulzadə demək istəmişdir ki, birincisi turanlıq milletin özünün yaratdığı ideyadır, ikincisi isə bu ideya ilk dövrlərdə romantik xarakter daşısa da, artıq öz yerini gerçəkçi, müasir məsələlərə tərk etmişdir. Çağdaş dövrə yeni türkçülük və yaxud da yeni turanlıq ideologiyası ondan ibarətdir ki, vahid türk milləti deyil, vahid türk irqi vardır. Türk irqinə aid hər bir millətin də ayrı-ayrı müstəqil türk dövlətləri yaratması məntiqə uyğundur. Bu baxımdan «panrusizm» vahid «slavyan» dövlətinin yaranmasına çalışıldığı halda, yeni turanlıq ideologiyası ayrı-ayrı türk dövlətlərinin yaranmasını müdafiə edir. Bunu nəzərə alaraq Rəsulzadə yazır: «Varlığı ilə Sovet İttifaqında türk ellərinin ulusal, doğal axınlarını yaxşı yönədə etkileyən çağdaş, gerçəkçi «türkizm», sözsüz «panrusizmin» yağısidır» (Rəsulzadə 2012/1, 27). Bu mənada 1930-cu illərin əvvəllərində M.Ə.Rəsulzadənin ireli sürdüyü Türk hökumətlərinin federativ birliliyi ideyası daha gerçəkdir. Onun fikrincə, XX əsrin əvvəllərindəki siyasi türkçülərdən fərqli olaraq, çağdaş türkçülər vahid Turan dövləti ideyası ilə yaşamlılar. Ona görə də veni türkçülər Türkivənin-

Osmanlıların tımsalında türklərin böyük imperatorluğunu yaratmaq deyil, hər bir Türk millətinin ayrıca istiqlalı və daha sonra da Türk dövlətlərinin birliyi uğrunda mücadilə edirlər. Bu baxımdan slavyan birliyi fikri Çexoslovakiya dövlətinin təşəkkülünə mane olmadığı kimi, Türk dövlətlərinin birliyi fikri də Azərbaycanın müstəqil bir Türk dövləti kimi Qafqaz Konfederasiyasına girməsinə əngel ola bilməz (Rəsulzadə 2009, 52-53).

Ömrünün büyük qismini mü-hacirətdə yaşamağa məcbur olmuş Azərbaycan Türk aydını Məmməd Sadiq Aran isə Finlandiya olarkən burada nəşr etdiyi "Yeni Turan" qəzetində turançılığı müdafiə etmişdir. Onun kitabını

Türkçü aydın, Turançı dava adamı olsa da,ancaq Sovetlər Birliyi dö-nəmində Azərbaycanda unutdu-rulmağa çalışılmışdır. A.Jorma yazır: "Mehmet Sadık Azerbaycanda sosyalist dönenədə unutturulmuştu. Adından söz edilmiş olsaydı nasıl ki, Mehmet Hadiye romantik, Sabire realist diye yapay bir tasnif uyğulandıysa, Mehmet Sadık içində her halde romantik denilecekti. Elbette ki milli mefkureci şairlər böyle sünət təsnifə siğmazlar. Meh-met Sadık Aran, Azerbaycan ba-ğımsızlık mücadiləsinin çilekeş bayraktarı olaraq tarixdə yerini al-mışdır" (Aran 2020, 15).

M.S.Aran 1942-ci ildə, ‘Sənan Azər’ ləqəbi ilə Türkiyədə yayınlaşlığı “Iran Türkləri” kitabında işə

Azərbaycan Türk aydınlarının-
dan Mirzə Bala Məmmədzadə də
“Milli Azərbaycan hərəkatı” (1938)
əsərində türkçülük və turanlılığın
türk xalqları üçün hansı: siyasi,
yoxsa mədəni birlik mənası daşı-
ması ilə bağlı mövcud olan fikirle-
ri dəyərləndirməyə və bu məsələ-
də tutduğu mövqeyi ifadə etməyə
çalışmışdı. M.B.Məmmədzadə
qeyd edirdi ki, artıq türkçülük-türk
birliyi kimi romantik turanlılıq da
əski mənasını tamamilə dəyişdir-
mişdi. O yazırkı ki, hələ çar Rusi-
yasının dağılması ərefəsində türk-
çüler və turançılar vahid Türk döv-
lətinin qurulması istəyində bulun-
salar da, bunun imkansız olduğunu
anlamışdır (Məmmədzadə
1992, 201-202). Onun fikrinə, bir-

naşı, məsələnin ifratlaşdırılması daha çoxdur. Örnəyin, Atatürkün İsləm dini, din-dövlət məsələsin-dəki tutumu əsasən doğaldır. Atatürkə görə dövlət daima güclü ol-malıdır ki, din birliyi tərefdarları "ümmətçilik" adı altında "qəza-ci-had" fikrinə qapılmasınaşınlar. Atatürk-kə görə, toplumda və dövlətdə kə-sinliklə ağlın hakimiyəti üstün ol-malıdır (Bayar 1978, 69). Bu isə o deməkdir ki, milli və dini dəyərlər yaşatmaq, eyni zamanda modern ruhlu olmaq hər hansı dövlətin başlıca qayəsi olmalıdır. Sadəcə modern ruhlu milli və dini dəyərlə-rə sahib millet ayaqta durur və dünya durduqca var olur.

Bu anlamda 1930-cu illerin sonu, 1940-ci illerin əvvəllərindən

Azərbaycan türk aydınlarının turançılıq fəlsəfəsi



hazırlayaraq ön sözlerle neşr etdi-
rən dəyərli müəlliflər Sevil Abba-
soğlu/İrevanlı və doç.dr. Atilla Jor-
ma yazırlar ki, M.S.Aranın 1931-
33 illərində yayımladığı "Yeni Tu-
ran qəzeti Finlandiyada önce
Tampere şəhərində, sonra Helsin-
kidə Türk və Fin dillərində işq üzü
görmüşdür. Hazırda Turanlıq
məfkurəsini əsərlərində təbliğ
edən, eyni zamanda onu yeni nə-
sillərə aşılan elm adamı Atilla
Jorma yazır: "“Yeni Turan” iki dil-
de, Türk və Fin dillerinde yayına-
nyordu. Gazetenin adına bakıldı-
ğında, dil bakımından Estonlar və
Macarlarla birləşte Finler de Fin-
Oğur dil ailesine mensup olup Tu-
ranlıların bir kolunu oluşturuyordu.
İlk Turancı fikirler esasında Fin
araştırmacıları tərəfindən ortaya
atılmışdı. Mehmet Sadık üçün ba-
ğımsızlık mücaadesi her şeyden
önemli olmuşdur. Gazetedeki yazı-
ları da siyasi ağırlılıklı idi. 30-lu yıl-
larda Latin alfabesiyle yazılıan
Türk dili İsmail Gaspiralının, Meh-
met Emin Resulzadenin Türkçe-
siyidi; nitəkim bugün Mehmet Sa-
dıkı okurken uyanan ilk izlenim
“bu dil Hüseyin Cavidin Mikail
Müşfikin Türkçesi” olmaktadır”
(Aran 2020, 13).

(Aral 2020, 13). Atilla Jorma daha sonra yazır ki, Məmməd Sadiq Aran "Yeni Turan" dərgisində nəşr olunan yazıları və digər əsərləri ilə böyük bir

Güney Azerbaycan, bütövlükde bir bölgədəki türklükle bağlı yazırkı, Pəhləvilər bu ölkədəki türklərin mövcudluğunu təkzib və tarixini təhrif edir, Türk toponimlərini, o cümlədən coğrafi adları farslaşdırır, uşaqlara Türk adları verməyi qadağan edir, Türk dilində məkətbləri qadağan edir və onlara məcburi farsca təhsil verir, özünü Türk kimi təqdim edənlərə cəza kəsir, Türkçə kitabları məhv edir (Aran 1942, 17-18). O, yazişti: ‘Biz İranda yaşayan Türkler əsirlərdən bəri İranın şərəfini qanıtmızla və canımızla qoruduq. Buna müqabil İrandan heç bir haqq istəmədik. İran hökuməti də bizə daim ögey oğul nəzəriylə baxdır və hələ də elədir. Sayımız 5 mil-yonu keçən bizlər bu gün İrandakı 60 min erməni qədər mədəni bir haqqqa malik deyilik. Bu nədən belədir? Bunu biz yalnız özümüzə soruştalyıq. Biz daima şücaət və cəsarətimizi farsların kefi üçün sərf etdik və susduq. Susanlarası heç bir yerdə pay verməzlər. Vətəndaşlar, haqqımızı istəmək zamanı gəlmişdi. Biz artıq miskin və pərişan haldə yaşaya bilmərik. Bilməliyik ki, əsrimiz milliyət əsrideridir. Milliyət demək, mənlik deməkdir. Mənliyini idrak etməyən Tanrısimi bulamaz. Biz köləklilikdən qurtulmalıyız’ (Aran 1942, 20).

bütün halda başlayan türk milli hərəkatının ayrı-ayrı yurdçuluq və milli dövlətçilik halına gəlməsində siyasi, coğrafi, iqtisadi ve strateji səbəblər mühüm rol oynamışdır. Məhz bunun nəticəsidir ki, Türkiyədə milli hərəkata başlayanları yalnız Anadolu türklərini düşünmüş, onların programında Türkiyə xaricindəki türklərdən bəhs olunmamış, hətta Türkiye Misaqı-Millini gerçekləşdirmək üçün Qərbi Avropa imperialistləri ilə döyüsdən Türküstan, Krım, İdil-Ural və Azerbaycan türklərinin mübarizə apardıqları Rusiya ilə müttəfiq olmaq məcburiyyətində qalmışdır. Türkiyə Cumhuriyyəti qurulduğdan sonra da bu proses davam etmiş və türk birliyi uğrunda mübarizə aparan «Türk ocağı» əvvəlcə fəaliyyətini Türkiyə ilə məhdudlaşdırılmış, daha sonra isə bir müddət qapanmışdır (Məmmədzadə 1992: 206).

Şübhəsiz, Türkiye Cumhuriyyəti dövründə bu cür ideyaların təbliği birmənali qarşılanmamışdır. Ancaq bir şey dəqiqdir ki, Atatürk də o zamanın ehtiyaclarına görə Türkiyəni qorumağa və yaşatmağa çalışmışdır. Bu anlamda Atatürkün SSRİ və Batı dövlətləri arasında siyasi gedişlər etməsi anlaşılır. Bu baxımdan Atatürkün "qerbleşmək" siyaseti məsələsində bəzi kicik bağlı iradılarda və-

etibarən Türkiyədə türklik şüuru-nun nisbətən zəiflədiyi bir dönmə-də yenidən Türkçülük və Turançı-lıq ideyalarının gündəmə gəlməsi təbii idi. Öncə Nihal Atsızın, daha sonra Alparslan Türkeşin bu da-vaya qatılması Turançılığın Türki-yədə türkləri üçün vaz keçilməz ol-duğunu bir daha ortaya qoymuşdur. Özəllikdə, İkinci Dünya müha-ribəsinin son illərində (1944-1945) Sovetlər Birliyinin Türkiyə üzərində təzyiqlərinin ardıgi bir dövrdə Alparslan Türkeş, Nihal At-sız kimi turançıların həbsxanalar-a atılması təsadüfi olmamışdır. A. Türkeş həbsxanaya düşməsinə səbab olan Orkun dərgisində nəşr olunmuş məqaləsində yazırıdı: ‘Başa kendini Türkten başqa bir şey saymayan veya Türk kanın-dan olan insanlar olmalı... Türküm demekle de olmaz, Türkliyə sindirmiş olmalı’ (Tanıl 2014, 110). Hesab edirik ki, ən azı 1940-ci il-lərdən etibarən Türk ictimai-siyasi həyatında ortaya çıxan Nihal At-sız, Alparslan Türkeşin düşüncə-sində də geniş anlımdakı Türk Birliyi, Turançılıq ideyaları əsaslı bir zəmin kimi formalaşmışdır. Yə-ni Türkeş və Atsız Hüseynzadələr, Gökalplar, Rəsulzadələr, Atatürk-lər kimi böyük türkçülərdən, turançılardan yol alaraq Türk Birliyi ide-yasını davam etdirməyə çalışmışdır.